



## ..?Qarabada mharib qalmazdrm

Torpaqlarmzda ermni zbanalna son qoymaq bizim d suveren dvlt olaraq haqqmzdr

Aran Agentiliyi: vvlc bir mhur sitatdan balamaq istyirm. O el bir adama mxsusdur ki, srlr boyu ondan .tkc siyasi elmlrl mul olanlar deyil, htta hkmdarlar yrnibl  
Qrz, N.Makiavellinin bel bir fikri vardr:"Mharibdn qamaq olmur. Onu yalnz txir salmaq olur ki, bundan ... "da yalnz dmn trf faydalani

Tbii ki, biz orta srlrin ilk n byk hrbi-siyasi starteqinin fikirlindki kateqorikliyi blmrk. Mharib o vaxt qalmaz olur ki, btn siyasi v diplomatik tsir sullar tknir. Blk d bunu nzr alb geopolitikann banisi ...K.Klauzevits yazrd ki, mharib d siyastin bir nv davamdr, amma bir qdr frqli sullarla davamdr Bilirsinizmi, bunlar niy deyirik v bizi n ox dndrn mqam indi ndir? ksr thlilikin, mstqil v qeyri mstqil siyast adamlarnn ryi budur ki, Dalq Qaraba problemind d siyasi v diplomatik tsir sullar tknib, ks tqdird, .problem on illrl dalana dirnmi halda qalmazd

Dzdr, Minsk Qrupunun hmsdrli bu cr fikirlri blmrler v hmi daha nikbin grnmy alrlar ki, bs proses davam ...etmlidi, n ntcsiz danqlar bel yen mharibdn yaxdr v s. v i

Amma onlarn "nikbinliyi" indiydk nyi hll edibdir ki, biz d durub bu adamlara qoulaq? Digr trfdn, bunlar bir yandan B.Saakyan kimi separat canilrin rfin ziyaftlr verir, o biri yandan da guya, biz dstk verdiklri v Azrbaycann razi btvlyn mdafi etdiklriini deyirler! slinds bu lkrlrin zlri, hmin Minsk Qrupu problemin hlli ?yolunda el n byk problem deyilmi

Minsk Qrupu on illrdir, guya, problemin hllil muldur. Amma onlarn syil hl bu vaxta qdr on qar torpaq azad edilmyibdir v he mid d yoxdur ki, msl tamam onlarn hdsin qalarsa, bundan sonra ns bir irlili olacaq. Halbuki iki il bundan vvl ordumuz bir ne gn rzind bir n strateji hmiyytli mvqeyi, bir ne strateji !lyksliyi l keir bildi

Bir daha deyirik ki, Minsk Qrupu problemin hlli yolunda manedn baqa bir ey deyil, z d mlli-bal manedir. Hamya ayndr ki, Ermnistan konstruktiv danqlara mcbur etmk n ona qar siyasi iqtisadi sanksiyalar, htta lazm glrs, hrbi tzyiq sullar ttbiq etmk lazmdr, nki tcavzkara "mn lm, sn lm" demkl v ya xahiminnt .etmkl, o, geri kilmyckdir

slind hazrda bu i qismn grlr v onu Trkiy v bir d Azrbaycan z hyata keirir v qeyd etmk lazmdr ki, bu tdbirlr artq nticsini d gstrir; ermnirl gnbgn nec xlmez vziyytd olduqlarn daha yax hiss etmy balayrlar, .zlri d anlayr ki, artq corafi izolyasiyaya yaxn bir vziyyettdirlr gr ran v Grcstan da Baknn v Ankarann bu siyastin dstk verrs, o halda Ermnistann hal daha acnacaql olar v o, ox qsa mddtd kr. Dnrk, bizim siyast v diplomatiya adamlarmz bu istiqamtd daha intensiv .ilmlidirlr ki, Tiflisl Tehran da proses daha fal clb etmk mmkn olsun

Bir az vvld dedik ki, sonuncu tzyiq sulu artq hrbdir. znn razi btvlyn tmin etmk Azrbaycann suveren haqqdr. Htta bu gn durub, msln, qarda Trkiynin Afrind apard mliyyatlara baxanda, ya da zif lk olan raqn krdllrin referendumuna nec hrbi tpki gstrdiyini yada salanda, yaxud da demokratik spaniyann katalon separatistlrl nec davrandn xatrlayanda bir daha deyirsn ki, bli, Dalq Qarabadak ermni .zbanalna son qoymaq bizim d suveren dvlt olaraq haqqmzdr

Amma kiik v gnc, bir o qdr d gcl geosiyasi zllri olmayan dvltlr mnasibtd dnya gclri ox tssf, bu haqq tanmaq v etiraf etmk istmirlr zlri lkrlindn min kilometrlrl uzaq yerlrd mharib aparrlar, amma on illrdir, !bizim bamz tovlayrlar ki, bs, Qaraba problemi slh yolu il hll olunmaldr

.El bu sbbdn d deyirik ki, biz hrb mracit ednd buna qar ilk byanat vern mhz hmin hmsdr lkrl olacaqlar Xsusn d Rusiyadan v onun problem mnasibtdn ox ey asldr. Amma bu mstvid d ox maraql prosesler gedir. Msln, yaxnlarda KTMT-nn qrargah risi dedi ki, Dalq Qarabada mharib balayarsa, bizim qurum .separatlara yardm etmyckdir

Bir baqa iar Kremlin ideoloqlarndan birindn politoloq A.Duqindn gldi. O, da be Azrbaycan rayonunun .qaytarlmas il bal sndin mvcud olduunu dedi. Dnrk, bu da Kremlin iarsı idi stlik, Moskvann Serj Sarkisyan sxd da duyulur, htta bel d fikirlr sslnir ki, ola bilsin, Serjik ba nazir olmaq qismt olmayacaq. Qrz, ehtimallar v gmanlar, frziyylr oxdur. Sadc, diplomatlarmz vziyyti ciddi .kild aradrmal v siyastilrimiz daha dzgn v adekvat qrarlar xarmaa kmk etmlidirlr Sonuncunu da ona gr qeyd etdik ki, siyast slind qrar qbul etmk sntidir bli, vaxtna v dzgn qrarlar qbul ...etmk snti

Hseynbala Slimov, musavat.com